

Yango'dan şad xəbər!

Artıq Yango Pro tətbiqindən bir başa istənilən vaxt balansınızı əldə edə bilərsiniz .

1. Göndərilən link-ə daxil olun

checkout.sprynto-ppsp.com

<https://checkout.sprynto-ppsp.com/pay/86334239998670159>

checkout.sprynto-ppsp.com

<https://checkout.sprynto-ppsp.com/pay/86334239998670159>

2. Kart məlumatlarınızı qeydiyyatdan keçirin

sprynto

1.00AZN

Qeydiyyat

mastercard

maestro

VISA

VISA

Electron

Kart
nömrəsi

Rəqəmləri boşluq olmadan dol...

Etibarlıdır:

CVV

Kartın arxasındakı son 3 rəqəm

Kart sahibi

Kartda ad yoxdursa boş saxlayın

Ödə

VISA

SECURE

MasterCard

SecureCode

PCI

DS S

COMPLIANT

3. Yeni açılacaq səhifədəki 17 rəqəmli kodu kopyalayın

Sifariş uğurla tamamlandı.

Mağazaya geri yönləndirmənizi gözləyin

Sifariş nömrəsini qeyd edərək ödənişin nəticəsi
barədə mağazadan cavab ala bilərsiniz:

86334450902094275.

Mağazaya qayıt

4. Yango Pro tətbiqində profildə rekvezitlər bölməsinə daxil olub, kopyaladığınız 17 rəqəmli kodu daxil edin

11:21

LTE 71



Haqqınızda



Taksi parkı



Tariflər

0 / 1



Tariflər üçün seçimlər



Avtomobiliniz
BMW 5er



Rekvizitlər



Keyfiyyət kart məlumatları



Hesabdan çıx

Rekvizitlərin dəyişilməsi

Rekvizitlər əsasında taksi parkınızdan ödəmələri ala biləcəksiniz

Card token

86334450902094275

Saxla

11:25

LTE 70



Rekvizitlərin dəyişilməsi

Rekvizitlər əsasında taksi parkınızdan ödəmələri ala biləcəksiniz

Card token

863000000000000000

Hazırdır!

Rekvizitlər əlavə olundu və taksi parkınız ödəmələr üçün onlardan istifadə edə bilər

Yaxşı

Sil

Saxla

Təbrik edirik artıq kartınız Yango Pro tətbiqində qeydiyyatdan keçdi. Artıq pul çıxarmanın vaxtıdır.

5. Yango Pro tətbiqində balans bölümünə daxil olun və “**Taksi parkına ödəniş sorğusu göndər**” düyməsinə tıklayın



6. Çıxarş üçün istədiyiniz rəqəmi qeyd edib “İrəli” düyməsini tıklayın



Taksi parkına vəsaitlə...

10 ₼

10 – 10 ₼



Tam məbləği daxil et

Balansdan çıxılacaq

0 ₼

Taksi parkının komissiyası ən az 0 ₼ olmaqla 1.9% təşkil edir.
Komissiya sorğu məbləği nəzərə alınmadan balansdan çıxılır.

İrəli

7. Çıxarış etdiyiniz rəqəmi nəzərdən keçirib “**Taksi parkına ödəniş sorğusu göndər**” düyməsinə tıklayaraq təsdiq edin.



Taksi parkına vəsaitlə...

10 ₼

10 – 10 ₼



Tam məbləği daxil et

Balansdan çıxılacaq	10 ₼
---------------------	------

Komissiya	0,19 ₼
-----------	--------

Sizə ödəniləcək	9,81 ₼
-----------------	--------

Taksi parkının komissiyası ən az 0 ₼ olmaqla 1.9% təşkil edir.
Komissiya sorğu məbləği nəzərə alınmadan balansdan çıxılır.

Taksi parkına sorğu göndər

8. Vəsaitiniz bir saniyəyə sizin hesabınızdadır

